

SOVETLƏR DÖNƏMİNDE AZƏRBAYCANDA UŞAQ ƏDƏBİYYATININ NƏŞRİ MƏSƏLƏLƏRİ (1920-1930-cu illər)

Leyla Abasova

Bakı Dövlət Universiteti,

Tarix üzrə fəlsəfə doktoru

Sg.leyla@gmail.com

Xülasə: Məqalədə Azərbaycanda sovetlər dönəmində ilkin olaraq uşaq ədəbiyyatı nəşr edən Azərnəşrin fəaliyyəti və uşaq ədəbiyyatının nəşrində görüldüyü işlər üzə çıxarılır. Müzeyyən edilir ki, sovetlər dönəmində uşaq ədəbiyyatını nəşr edən ilk nəşriyyat "Azərnəşr" olmuşdur. Bundan başqa məqalədə uşaq ədəbiyyatının nəşri işini daha da inkişaf etdirmək məqsədilə dövlət tərəfindən verilən qərar və göstərişlər də xronoloji ardıcılıqla öz əksini tapır. Məqalədə qeyd olunur ki, "Azərnəşr" əlkəmizdə uşaq ədəbiyyatının nəşrini 1938-ci ilin sentyabr ayına qədər, yəni Uşaq və Gəncələr Ədəbiyyatı Nəşriyyatı yaranana qədər davam etdirmişdir. Buarada hər iki nəşriyyatın çap məhsulları arasdırılmış, müvafiq dövr üzrə nümunalar də təqdim edilmişdir. Həmçinin məqalədə uşaq ədəbiyyatı sahəsində mövcud problemlərin aradan qaldırılması ilə bağlı dövlət tədbirləri haqqında da əhatəli bəhs olunur. Məlum edilir ki, sovetlər dönəmində əsas məqsəd uşaq ədəbiyyatını inkişaf etdirmək, uşaq ədəbiyyatı sahəsində olan çatışmazlıqları aradan qaldırmaq olmuşdur.

Açar sözlər: Kitab, uşaq ədəbiyyatı, uşaq ədəbiyyatının nəşr tarixi, maarifçi, ziyanlılar, mətbəə, nəşriyyat, poligrafiya, əsərlər, dərsliklər, məktəb.

Giriş. Tarixə nəzər salsaq sovetlər dönəmində respublikamızda uşaq ədəbiyyatı nəşrinin həyata keçirən ilk nəşriyyat "Azərnəşr" (1920-ci ildən) olmuşdur. Məlumdur ki, Azərbaycan Dövlət Nəşriyyatı universal nəşriyyat kimi yaradılmışdır. Belə ki, ilk illərdə nəşriyyat yarandığı gündən, əsasən, dərsliklər, uşaq ədəbiyyatı, bədii və elmi-kütüvəli kitablar çap edirdi [19, 20].

Azərbaycanda həla sovet hakimiyyətinin birinci onilliyində uşaq ədəbiyyatının nəşri sahəsində müzeyyən işlər görülmüşdür. Uşaq ədəbiyyatı sahəsində əldə edilmiş müvaffaqiyətləri möhkəmləndirmək, onu daha da inkişaf etdirmək və buraxılmış nöqsanları aradan qaldırmaq üçün 30-cu illərdə respublikada daha bir sırə tədbirlər görülür. Bu tədbirlərdən biri 1931-ci il yanvarın 17-də Bakı beynəlmilə pedaqoji texnikumu binasında müəllimlər, kitabxanaçılar və oxucu nümayəndələrinin iştirakı ilə çağırılmış birinci ümumi Azərbaycan uşaq ədəbiyyatı konfransı idi [15].

Konfransda "Azərbaycan uşaq ədəbiyyatının hazırkı vəziyyəti", "Uşaq ədəbiyyatına kadr hazırlığı" və "Uşaq kitablarının tabliğat və təşkilat işləri" mövzusunda üç məsələ müzakirəyə qoyulur. Konfrans bu məsələləri müzakirə

edərək uşaq ədəbiyyatının inkişaf etdirilməsi üçün xüsusi qərar qəbul edir. Qərarda qeyd olunur ki, yeni nəslin tərbiyə olunması və formallaşması sosiyalizm cəmiyyətinin qarşısında duran əsas məsələdir. Sosializm quruculuğuna tapmalıdır ki, bu da onların dünyagörüşünün inkişafına müsbət təsir etsin. Həmçinin qərarda yeni çap olunacaq kitabların dilinin uşaq seviyyəsinə uyğun olması, onların hərtərəfli inkişafına kömək edən ayrı-ayrı mövzularda yeni əsərlərin yaradılıb nəşr edilməsi üçün müəllimlərin, kitabxanaçıların, yazıçılar ittifaqının və başqa əlaqədar müəssisələrin iştirakı ilə "Azərnəşr" və "Tədris metod sektoru" yanında "uşaq ədəbiyyatı bürosu" yaranması fikri irəli stırıldır.

Uşaq ədəbiyyatının daha da inkişafını təmin etmək məqsədi, yeni kadrların yetişdirilməsi məsəlesi də qərarda öz əksini tapmışdır. Bu işin yerinə yetirilməsi üçün Azərbaycan yazıçılar ittifaqı yanında uşaq ədəbiyyatı bölməsinin yaradılması məqsədə uyğun hesab edilməlidir [2, 51].

Qərarda tələb olunan məsələləri həyata keçirmək üçün konfransın irəli sürdüyü tədbirlərdə göstərilirdi ki, pioner və komsomol mətbuatında bədii əsərlərile iştirak edən, yazıçılar arasında uşaq ədəbiyyatı ilə məşğul olan gənc yazıçıları cəlb edərək, yazıçılar ittifaqı yanında xüsusi bir ədəbiyyat dərnəyi yaradıb, onlara istiqamət vermək lazımdır.

Uşaq ədəbiyyatı kadrlarının inkişaf etdirilməsi də konfransın tədbirlərində xüsusi yer tuturdu. Belə ki, "Azərnəşr" yanında uşaq ədəbiyyatı tərcüməcisi hazırlanmaq üçün kadrlara metodik rəhbərlik göstərilmesi uşaq ədəbiyyatı üzrə müsabiqələr keçirərkən, əsər yanan müəlliflərin mükafatlandırılması, ən qabaqcıl məktəblərin yanında müəllimlərin rəhbərliyi altında həvəskar müəllim və tələbələr üçün ədəbiyyat dərnəkləri təşkil edilməsi və onlara verilən mövzular əsasında yazılan ən yaxşı əsərlərin çap olunması irəli stırıldı. Bütün bu işlər rəhbərlik işə Xalq Maarif Komissarlığının metod bölməsinə təpsirilirdi [2, 52].

Konfransın qərarlarından aydın olur ki, uşaqlar üçün yazılan və nəşr olunan ədəbiyyat azlıq təşkil etdiyi kimi, onlar əksər halda balacaların yaş xüsusiyyətlərinə uyğun olmadıqlarından dövrün tələbələrinə də cavab verə bilməmişlər.

Bədii ədəbiyyat sahəsindəki bu gerilik partiya və hökumətin diqqətində yayılmırdı. Təsadüfi deyildir ki, ÜİK (b) P MK-nın "Nəşriyyat işi haqqında" 1931-ci il 15 avqust tarixli qərarında bədii ədəbiyyatın nəşrinin genişləndirməsi və inkişafi ciddi vəzifə kimi irəli sürülmüşdür. 1932-ci il aprelin 23-də isə ÜİK (b) P MK "Ədəbiyyat və incəsənet təşkilatlarının yenidən qurulması haqqında qərar qəbul etdi" [2, 52].

Mərkəzi Komitənin bu tarixli qərarları ölkənin hər yerində hərəkətlə qarşılandı. Respublikamızda da bədii ədəbiyyatın nəşrinin inkişaf etdirmək üçün Azərbaycan Xalq Komissarlar Soveti hələ 1931-ci il 11 aprel tarixdə "Azərnəşr" in işi haqqında xüsusi qərar qəbul edir. ÜİK (b) P MK-nın "Ədəbiyyat və incəsənet" təşkilatlarının yenidən qurulması haqqında" qərarı isə Bakı yazıçılarının yığıncağında müzakirə olunaraq müvafiq tədbirlər görülmüşdür. Yığıncağda Azərbaycan sovet ədəbiyyatının, o cümlədən Azərbaycan uşaq ədəbiyyatının in-

kişifi sahəsində bir sıra mühüm tədbirlər hazırlanırdı. Həmin tədbirlərin həyata keçirilməsinə rəhbərlik üçün yığıncaq xüsusi təşkilat komitəsi yaratıldı.

Məsələnin qoyuluşu. Azərbaycan Kommunist Partiyası respublikada, ümumiyyətlə bədii ədəbiyyatın nəşrinə, onun inkişafına ideya-siyasi cəhətdən həmişə rəhbərlik edirdi. Birinci beşilliyyin sonlarında respublikada bədii ədəbiyyatın nəşri sahəsindəki geriliyi aradan qaldırmaq üçün AK (b) MK-nin mədəni təbliğat şöbəsinin 1932-ci il 30 aprel tarixli qərarı ilə Azərbaycan SSR-də bədii ədəbiyyatın artımının vəziyyətini yoxlamaq və perspektivlərini müəyyənləşdirmək üçün xüsusi briqada təşkil olunur. Yoxlamanan ilk nəticələri AK (b) P MK təbliğat şöbəsinin 1932-ci il 7 may tarixli iclasında müzakirə olunur və iclas "Azərnəşr" in ümumiyyətlə bədii ədəbiyyata dair kitabların nəşri sahəsindəki fealiyyətini qeyri qənaətbəxş hesab edir.

Bununla əlaqədar olaraq bədii ədəbiyyat nəşrinin əsaslı şəkildə yenidən qurulması və bu sahədəki işlərin sosializm quruculuğu məsələlərlə üzvi surətdə əlaqələndirilməsi ən mühüm vəzifə kimi irəli sürüldürdü.

"Azərnəşr" in fealiyyətində bəzi nöqsanların olmasına baxmayaraq, 1931-1932-ci ildə bir sira orijinal və tərcümə bədii uşaq əsərləri nəşr olunur. Yəni 1931-ci ildə Azərbaycan uşaq ədəbiyyatı nümunələrindən Ə.Vəliyevin "Nənəmin cəhrəsi", H.Axundunun "Maskali adam", 1932-ci ildə isə M.Müşfiqin "Vuruşmalar", "Bir may", "Pambıq", R.Rzanın "Çapay", M.Seyidzadənin "Şanlı gün" (poema) kitabları uşaqlara töhvə edilir.

Bu illərdə yeni orijinal əsərlər az yaradığından onların nəşri də azlıq təşkil etmişdir.

Azərbaycanda nəşriyyat və poliqrafiya sənayesinin getdikcə inkişafi uşaq ədəbiyyatı nəşrinin xeyli genişlənməsinə səbəb olur. Digər tərəfdən isə ÜİK (b) P MK-nin 23 aprel 1932-ci il tarixli "Ədəbiyyat və incəsənət təşkilatlarının yenidən qurulması haqqında" adlı qərarından sonra Rusiya proletar yazıçıları cəmiyyətinin ləğv edilib, onun əvəzində isə sovet yazıçılarının vahid ittifaqı və bununla əlaqədar olaraq Azərbaycan proletar yazıçıları cəmiyyəti əvəzində Azərbaycan Sovet Yazıçıları İttifaqının Təşkilat Komitəsinin yaradılması Azərbaycanda uşaq ədəbiyyatı nəşrinin inkişafına böyük təsir edir. Bu tədbirdən sonra, yəni 1933-cü ildə Azərbaycan yazıçılarından Ə.Bağırzadənin pioner təşkilatı həyatından alınmış "Pioner Leyla" hekayəsi, Dadaş İslam oğlunun "Kolxozi qızı", A.Şaiqin "Molla Nəsrəddin" lətfəsindən alınmış "Eşək üzərində səyahət" və "Seçilmiş hekayələri" orta yaşı uşaqlara məxsus Məmməd Zeynalzadənin "İldirim və Şura", Ə.Kazımın "Pehləvan nəzər və igid qardaş", Ş.Abbasovun "Barasbi", M.Seyidzadənin məktəbli pionerləri neftin çıxarılması və fəhlələrin gərgin işi ilə tanış edən "Nefte doğru", İ.Zərgərlə və Q.Vəlibəylinin "Hesab öyrənək" əsəri "Azərnəşr" tərəfindən çapdan buraxılır.

M.Qorki bu qərərlərə əlaqədar olaraq özünün "Mövzular haqqında" məqaləsini yazar. Büyük yazıçı ölkəmizdə uşaq ədəbiyyatının mühüm əhəmiyyətə malik olduğunu qeyd edərək göstərirdi ki, uşaqlar üçün yazılan kitablar gərək onlarin dünyagörüşlərini genişləndirib formalasdırsın, tekçə hazırlı və keçmiş təsvir

etməklə qalmayıb, həm də gələcək haqqında balacalara dəyərlə bilik versin, qazanılan müvəffəqiyyətlərin inkişafını inqilabi prosesdə tərənnüm etsin [2, 53].

Bu göstərişləri əsas götürən Azərbaycan yəzici və şairləri həm bu səpkidə orijinal uşaq əsərləri yazar, həm də rus və xarici ölkə ədiblərinin bir sira əsərləri ni tərcümə edərək çap etdirirlər. Belə orijinal əsərlərdən A.Şaiqin kiçik yaşı "Oyunçu bağalar", "Çocuq şeirləri", "Eşək üzərində səyahət" (II çap) və alle-qorik ifadə tarzi ilə mənali hadisələr təsvir edən "Tülkü həccə gedir" (II çap), S.S.Axundovun "Qaraca qız", M.Müşfiqin xəyanət və zorakılığa qarşı birgə müyiğcam, aydın və maraqlı süjetdə oxuculara çatdırı "Şəngül, Şüngül, Mengül" mənzum nağılı, Ə.M.Qafarlinin "Oktyabryat", R.Rzanın kapitalist ölkələrində zəhmətkeşlər arasındaki inqilabi yüksəlişin təsvirinə həsr olunmuş "Pionerin məktəbu" (ruscadan iqtibas edilmişdir), Əli Sübhinin "Şeirlər", M.M.Seyidzadənin kitabları sevməyi, onun qeydində qalmağı və ondan xüsusi səliqə ilə istifadə etməyi uşaqlara çatdırı "Pinti Həsən" (S.Marşakın "Kitabların başına gelənlər" (1932) şeirindən iqtibas edilmişdir) və başqa kitabları qeyd etmək olar.

Azərbaycan sovet yəzicilərinin 1934-cü il iyunun 13-17-də çağırılmış I qurultayı da uşaq ədəbiyyatının inkişafına müsbət təsir göstərmişdir. Belə ki, qurultay ÜİK (P) MK-nin 23 aprel 1932-ci il tarixli qərarından sonra Azərbaycan yəziciləri İttifaqı Təşkilat Komitəsinin fealiyyətinə yekun vurub ədəbiyyatın gələcək vəzifələrini müəyyənləşdirərək sənətkarlıq, ədəbi tənqid məsələlərile yanaşı uşaq ədəbiyyatı məsələsini də müzakirə etdi. Qurultaya Hacıbaba Nəzərli Azərbaycanda uşaq ədəbiyyatının ləng inkişafını qeyd edərək göstəridi ki, "...çocuq ədəbiyyatımız çox geridədir. Bu gün cocuqlara verilisi lazımi ədəbiyyatımız yoxdur. Bizim yəzicilərimiz bir çoxu pedaqoji institutlarını qurtarmışdır. Ancaq onlar cocuqlar üçün əsər yazmayırlar. Deyirlər ki, əgər biz çocuq ədəbiyyatı yazaq, onda çəşəriq və uşaqların təbiyəsini, psixologiyasını pozarıq. Bu çox böyük sohñəkarlıqdır" [2, 54].

1934-cü il avqustun 17-də çağırılmış sovet yəzicilərinin birinci qurultayında S.Marşak "Balacalar üçün böyük ədəbiyyat" mövzusunda məruzə etdi. Qurultayda M.Qorki uşaq ədəbiyyatının inkişaf etdirməyin yolları haqqında danışarkən sovet uşaqlarının həyatındaki yeniliyi görüb, göstərməyi mühüm bir vəzifə olaraq qarşıya qoydu: "Yeni insanların inkişafı xüsusi uşaqlarda aydın nəzərə çarpmaqdadır. Onlar isə tamamilə ədəbiyyatın diqqət dairəsindən kənardə qalmışlar; sənki yəzicilərimiz uşaqlara dair və uşaqlar üçün yazmağı özlərinə əskiklik hesab edirlər".

Azərbaycan Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin katibliyi 1933-cü il may ayının 14-də "Azərnəşr" haqqında qərar qəbul etmişdir. Qərarda Azərbaycan Kommunist (b) Partiyası Mərkəzi Komitəsinin Təbliğat Təşviqat şöbəsinə və Ə.Triniçə "Azərnəşr" in işinən yenidən təşkili və onun müəllif kadrlarının toplanmasını, təbiyyə və təşkil edilməsini həyata keçirmək, bu işdə nəşriyyatı mərkəzə çevirmək tapşırılırdı. Burada "Azərnəşr" in strukturunda

həyata keçirilən müəyyən dəyişikliklərdən biri də “Uşaq və gənclər ədəbiyyatı şöbəsi”nin yaradılması oldu [19, 34].

Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatının təşkilinə qədər Azərbaycan Dövlət Nəşriyyatı uşaq ədəbiyyatının çapını həyata keçirə də müvafiq sahəyə dair ədəbiyyata olan tələbata cavab verə bilmirdi.

Bəleliklə, Ümumittifaq sovet yazıçıları və Azərbaycan sovet yazıçılarının birinci qurultaylarının irəli sürdüyü vəzifələr, xüsusilə 1933-cü ildə Dövlət uşaq ədəbiyyatı nəşriyyatının təşkili müttəfiq respublikaların dövlət nəşriyyatları yanında xüsusi uşaq ədəbiyyatı şöbəsinin yaradılması uşaq ədəbiyyatının nəşrinə böyük təsir göstərdi.

Bu mühüm tədbirin nəticələri respublikamızda öz əksini tapmaya bilməzdı. Həmin dövrde “Azərnəşr”in yanında uşaq ədəbiyyatı şöbəsinin təşkili məhz bununla əlaqədar idi. Şöbənin təşkili nəticəsində təkcə 1935-ci ildə 65 adda 200 çap vəraqi həcmində uşaq ədəbiyyatı çap olunmuşdur. Həmin ildə Azərbaycan yazıçılarından M.Müşfiqin Sovet hakimiyyətinin ilk illərində uşaq baxımsızlığı və onunla mübarizənin bir sira spesifik cəhətlərinə, habelə mü hüməxələqi və tərbiyevi məsələlərə həsr edilmiş “Qaya” poeması və acıdan olmamək üçün sehərdən axşamadək çalışan zəhmətkeş kəndlilin ağır möişətinin, xalqın şor qüvvələrə qarşı mübarizəsini və el birliyinin qələbəsini inandırıcı şəkildə əks etdirən “Kəndli və ilan” mənzum nağılı çap edilmişdir. Bu ildə M.Seyidzadənin, H.Əlizadənin və başqalarının da orijinal uşaq kitabları “Azərnəşr” tərəfindən çapdan buraxılmışdır.

1936-cı il 12 yanvarda ÜLKĞİ yanında uşaq ədəbiyyatı üzrə çağırılmış müşavirə sovet uşaq ədəbiyyatı sahəsindəki müvəffəqiyət və vəzifələrimizi müəyyənləşdirdi. Yazıçıların, müəllimlərin, rəssamların iştirak etdiyi bu müşavirədə partiyamız uşaq ədəbiyyatı qarşısında qoyduğu vəzifələri həyata keçirmək, nəşriyyat planlarını yaxşılaşdırmaq, çap olunan kitabçaların keyfiyyətini yaxşılaşdırmaq məsələləri, yazıçı və rəssamların bu sahədəki əsas vəzifələri və digər aktual məsələləri müzakirə edildi.

Ölkəmizdə uşaq ədəbiyyatının yeni insanın tərbiyə olunmasında böyük rolu və əhəmiyyətindən danışan ÜİK (b) P MK-nin katibi A.A.Andreyev yoldaş onun günün tələbləri səviyyəsindən geri qalmasının əsas səbəblərini göstərərək qeyd edirdi ki, uşaq ədəbiyyatının inkişafını ləngidən başlıca cəhət inidye qədər uşaq əsərləri nəşrinin yarımaz təşkil edilməsidir. Uşaq ədəbiyyatı nəşriyyatının işi daha yaxşı təşkil edilmiş olsayıdı, sovet uşaq ədəbiyyatının inkişafına daha yaxşı təsir edərdi. Natiq daha sonra demişdir: “İndiyə qədər çocuq ədəbiyyatının həqiqi sahibi olmamışdır. O, Maarif Komissarlığı və nəşriyyatlar tərəfindən lazım gelən yüksəkliyə qaldırılmamışdır. Ümid edəlim ki, indi Komsomol işi yeni qayda ilə aparılacaqdır”. Uşaq ədəbiyyatını daha yüksək pilləyə qaldırmaq üçün natiq sözünə davam edərək demişdir: “Ölkəmizdə yaxşı nə varsa hamisini toplamaq və çocuq ədəbiyyatı üçün istifadə etmək lazımdır”. Bunun üçün issə “ən yaxşı yazıçılarımızı, şairlerimizi, dramaturqlarımızı hər növ ilə çocuq kitabı yaratmağa cəlb etmək lazımdır. Bununla bərabər çocuq yazıçıları, şairləri və rəssamları kadrosunu yaratmaq

üzərində dəxi işləmək lazımdır. ...Dünya ədəbiyyatında çocuqlar üçün yaxşı hər nə varsa, hamisini toplayıb onları bizim şura çocuqlarının mali etmək lazımdır” [2, 55].

Müşavirədə uşaq ədəbiyyatı sahəsində buraxılmış nöqsanlardan ətraflı danışılmışdır. Bu nöqsanlardan biri, hələ istənilən qədər uşaq kitablarının çap edilməməsi idi. Bu haqda müşavirədə belə deyilir: “Çocuq kitabları nəşrinin il-dən-ilə artlığına, 1933-cü ildəki 10 milyon nüsxədən 1935-ci ildə 20 milyon nüsxəyə çatdığını baxmayaraq, çocuq ədəbiyyatının vəziyyətini heç olmazsa, bircə buna görə qənaətbəxş hesab etmək olmaz ki, çocuq kitabları hələ az yazılır və nəşr edilir, onlar nəşr olunana nisbətən heç olmazsa 5-10 qat artıq lazımdır”. Həmçinin müşavirədə uşaq kitablarının yazılışı, dili və stilinin uşaq xüsusiyyətlərinə uyğun olmaması, oktyabryat yaşılı uşaqlar üçün çox az kitab nəşr olunması və uşaq ədəbiyyatının həyatımızın bir sıra mühüm cəhətlərini əhatə etməməsi təqdid olunurdu.

Uşaq ədəbiyyatının həyatımızın mühüm cəhətlərini əhatə etməməsi haqda müşavirədə deyilirdi: “...Çocuqlar hər şeydən əvvəl bizim ölkənin nələri, nə kimi sərvətləri olduğunu və başqa ölkələrdən nə ilə fərqləndiyini bilməlidir. Bizdə çocuqlar üçün belə kitab azdır” [2, 56].

Ölkəmizin necə bir ölkə olduğunu və nə kimi bir ölkəyə çevrildiyi, keçmişdə nələri olmadığı və indi nələri olduğunu dəxi bədii formada ifadə etmək lazımdır... Bizim yazıçılarımız hələ elm və ədəbiyyatın böyük adamlarının maraqlı və sadə yazılmış tərcüməyi-hallarını yaratmamışlar. Bunların hamisi issə çocuqların bədii ədəbiyyatı vasitəsilə sosialist tərbiyəsi üçün son dərəcə lazımdır” [2, 56].

Nehayət müşavirədə uşaq ədəbiyyatının öz bədii-texniki təribatı cəhətdən geri qaldığı qeyd olunurdu. Bu cəhətdən müşavirənin materillarında deyilirdi: “Çocuq və yeniyetmə üçün kitabın texniki, bədii təribatının, çap və şəkillərin son dərəcə böyük əhəmiyyəti vardır. Çox zaman məsələni bu hələ edir. Cocuğun kitabı oxuyub-oxumayaçağı çox hissəsində kitabın təribatına əsasən müəyyən etmək olar. Hələ çocuq ədəbiyyatı texniki cəhətdən çox aşağı səviyyədə durur və bunun təqsiri bütünlükla öz işinə bürokratcasına yanaşan nəşriyyatçılarından. Çox zaman çap panti, kağız pis və şəkillər dəxi yaramaz olur. Bəzən çocuqlara hər cür cızma-qara verir və belə düşünürülər ki, bunların hamisi işə keçir” [2, 56].

Partiya və dövlətimizin qarar və göstərişlərini əldə rehbər tutan Azərbaycan respublikası uşaq ədəbiyyatı sahəsində buraxılan nöqsanları aradan qaldırmak üçün onun nəşrinə müşavirənin sənədlərində göstərilən istiqamətdə inkişaf etdirməyə başlayır. Bunun sayəsindən 1936/37-ci illərdə bir sira orijinal və tərcümə uşaq ədəbiyyatı çap olunur. 1936-cı ildə Azərbaycan yazıçı və şairlərindən Hümmət Əlizadənin “Qambay”, orta yaşılı uşaqlar üçün A.Fariqin “Döyüş yollarında”, B.Mürşüdün “Dostlarım”, Dadaş İslam oğlunun “Mübarizələr”, Ümid Əsgərəliyevin “Açı xatirələr”, eləcə də takrarən A.Şaiqin kiçik yaşlı uşaqlar üçün “Oyunçu bağalar” və “Tülükkü həccə gedir”, M.Seyidzadənin “Pinti Həsən” və başqları nəşr olunmuşdur. 1937-ci ildə Mir Cəlalın “Bostan

Məsələn, "Azərnşər"də 1937-ci ilin planında olan 70 kitab əvəzinə 17, 1938-ci ilin yanvar – avqust ayları içerisinde isə 27 kitab buraxılmışdır. Keyfiyyətə o qədər də yaxşı olmayan bu kitablar içerisinde klassik yazıçıların əsərləri azlıq təşkil edirdi [3].

"Azərnəşr" ölkəmizdə uşaq ədəbiyyatının nəşrini 1938-ci ilin sentyabr ayına qədər, yəni Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı yaranana qədər davam etdirmişdir.

İkinci beşilik ərzində uşaq ədəbiyyatının nəşrinə nəzər saldıqda müsbət cəhətlərin də az olmadığının şahidi oluruq.

Bu dövrde nəşr olunmuş Azərbaycan uşaq ədəbiyyatının müsbət cəhətlərindən biri xlaq ədəbiyyatından, folklorlardan istifadə edilmişdir. Vaxtilə A.Şaiqin xalq nağıllarından istifadə yolu ilə yaratdığı “Tıq-tıq xanım”, “Tülükü həccə gedir”, “Yaxşı arxa” kimi əsərlər uşaqların ən sevimli kitabları olmuşdur. M.Müşfiqin “Şəngül, Şüngül, Məngüll”, “Kəndli və ilan”, M.Seyidzadənin “Qızıl quş”, “Ayaz”, “Nərgiz”, H.Əlizadənin “Gülbala”, S.Vəliyevin “Molla Məməş və sandıq”, A.Şaiqin “Qoçpolad”, “Eloğlu”, N.Rəfibəylinin “Kəndli və qurd nağılı” və başqları folklorlardan istifadə etmək yolu ilə yaranan gözəl uşaq əsərləridir. Bu dövrə folklorumuzun toplanıb tədqiq edilməsi və bundan istifadə yollarının elmi-nəzəri cəhətdən işlənməsi də tələb olunurdu. Çünkü, xalq şairi S.Vurğunun dediyi kimi “Uşaqlarımız üçün romantik əsərlər yaratmağıdan ötrü ən gözəl mənbələr bizim nağıllarımız və əfsanələrimizdir” [2, 57].

Bəhs olunan dövrdə Azərbaycan sovet uşaq ədəbiyyatının böyük nailiyyetlərindən biri də rus, SSRİ xalqları və dünya ədəbiyyatı klassiklerinin əsərlərinin tərcümə etməklə onu zənginləşdirməkdən ibarət olmuşdur. Əgər bu iş o dövrdə sözün əsil mənasında tam yüksəkliyə qaldırılmamış olsa da, artıq A.S.Puskin, A.I.Krilov, L.N.Tolstoy, M.Y.Lermantov, A.P.Çexov, V.Hüqo, Mark Tven, Şiller, Swift, Jül Veri, Oldric və başqlarının əsərlərinin tərcümə olunub və kiçik oxucularına çatdırılması mühüm hadisə kimi qiymətləndirilməlidir.

Keyfiyyət məsələsinə gelince, hələ çöçüŋ kitablarının dilində, formaya salınmasında, şəkillərində, sıftında bir çox nöqsanlar olmasına baxmayaq, heç bir elmi və texniki bazası olmayan inqilabdən avvalki dövrdə və respubli-

kamıza Sovet hakimiyətinin birinci on illiyində çap olunan kitablarla ölçütüə gəlməz dərəcədə inkişaf hiss olunurdu. Xüsusilə on illiyin ortalarından, çap edilməli olan orijinal uşaq ədəbiyyatı əsərlərinin Azərbaycan elmi-tədqiqat pedaqoji institutunda əvvəlcədən müzakirə edilməsi uşaq ədəbiyyatının noşrını xeyli yaxşılaşdırılmışdır. Eləcə də bədii tərcümə sahəsinə bir sıra yeni tərcüməcilerin cəlb edilməsi əsərlərin keyfiyyətinə müəyyən təsir etmişdir.

Uşaq ədəbiyyatında müsbət cəhətlərə yanaşı, əlbəttə, bəzi nöqsanlar da vox devildir.

Bu illerdə istifadəyə verilən kitabların çoxunda heyvanlardan danışılır, həyatın bezəyi olan insan və onun təqdirəlayıq işləri az işıqlandırılmışdır. Uşaq oxuduğu kitabda özünü və yoldaşlarını, müəllimi, ailəsini, məktəb və başqa məsələləri az göründü.

Mətbuat səhifələrində yazıçı və şairlərimiz inqilab rəhbərləri, vətəndaş müharibəsinin qəhrəmanları, xalqımızın Babək, Koroğlu, Nəbi kimi qəhrəmanları, Nizami, Füzuli, Vaqif, M.F.Axundov, Sabir kimi öğulları haqqında, qabaqcıl adamlar haqqında qələmələrini sinamadığı tənqid edilir.

Nöqsan cəhətlərdən biri də dünya xalqları uşaq ədəbiyyatının tərcümə və nəşrinə az fikir verilməsidir. Ukrayna, Gürcüstan və digər milli respublika və vilayətlərin gözəl uşaq ədəbiyyati nümunələri o dövrə az olmamışdır. ÜİK (b) P MK-nin katibi Andreyev 1936-cı il yanvarın 19-da ÜLKĞİ MK yanında birinci uşaq ədəbiyyatı müşavirəsində haqlı olaraq deyirdi: "...dünya ədəbiyyatında çocuqlar üçün yaxşı olan hər nə varsa hamisini toplayıb onları bizim şura çocuqlarının mali etmək lazımdır".

Əlbəttə, ikinci beşillik dövründə uşaq ədəbiyyatı sahəsində buraxılmış nöq-
sanların aradan qaldırılması üçün sonrakı illərdə xüsusi tədbirlər görülmüşdür.

Nəticə. 1930-cu illərdə respublikada Uşaq və Gənclər ədəbiyyatının nəşrinə diqqət və qayğı göstərilmişdir. Belə ki, hələ 1933-cü ildə Azərnəşrⁱⁿ nəzdində təşkil edilmiş uşaq ədəbiyyatı şöbəsində uşaqlar və gənclər üçün ədəbiyyat nəşri sahəsində müəyyən işlər görülmüşdür. 1935-ci ildə şöbə 65 adda 200 çap vərəqi həcmində uşaq ədəbiyyatı nəşr etmişdir. Lakin yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsində kitabların nə qədər böyük rol oynadığını nəzərə alsaq bu qeyd etdiyimiz faktın olduqca kiçik olduğu diqqəti cəlb edir. Deməli, uşaq və gənclərin kitaba olan tələbatını ödəmək məqsədilə ayrıca müştəqil nəşriyyatın yaradılmasını şərait tələb edirdi. Çünkü uşaqlar və gənclər müxtalif təhsil müəssisələrində təhsil alır, elmi-texniki yeniliklərin öyrənilməsinə məraq göstərirdilər. Buna görə də uşaqlar və gənclər üçün çap edilən kitablar rəngarang və müxtalif olmalmışdır. Vəziyyəti nəzərə alan AK (b) P MK-nin uşaq və gənclər ədəbiyyatını çap etmək üçün xüsusi nəşriyyatın təşkilini vacib sayır. Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı (Azər LKGİ) MK yanında Uşaq Və Gənclər Ədəbiyyatı Nəşriyyatı – (“Uşaqgənənşr”) təşkil edilməsi haqqında Azərbaycan SSR Xalq Komissarları Sovetinin və Azərbaycan Kommunist (b) P MK-nin 1938-ci il 9 avqust tarixli 4465 №-li qərarında deyilir: “Uşaq və gənclər ədəbiyyatı nəşr edilməsi işini yaxşılaşdırmaq üçün Azərbay-

can SSR Xalq Komissarları Soveti və Azərbaycan Kommunist (b) P MK alır-
lar. 1. 1938-ci il avqust ayının 1-dən etibarən Azərbaycan LKGİ MK yanında
Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı – (“Uşaqgəncənş”) təşkil edilsin”.

Bələliklə, ÜLKİ MK-nın V plenimumun qərarına uyğun olaraq 1938-ci
ilin sentyabrından AZ. LKGİ MK nəzdində Uşaq və Gənclər Ədəbiyyatı Nəşriy-
yatı fəaliyyətə başlayır [3].

Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı 1938-ci ilin sentyabr-dekabr ay-
ları ərzində 328 min tirajla 31 kitab çapdan buraxır [13]. Bələliklə, Uşaq və
Gənclər Ədəbiyyatı Nəşriyyatının yaradılması Azərbaycanın bütün gəncliyi
tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır.

Azərbaycanın bir çox yazıçıları, şairləri və rəssamları uşaq və gənclərə aid
orijinal əsərləri yaratmaq üzərində işləməyə hazır olduqlarını bildirirlər [13].

Bu dövrə Abdulla Şaiq, Seyidzadə, Məmməd Rahim, Paşayev Mircələl və
b. uşaq əsərləri yaratmaq üzərində böyük zəhmət sərf etmişlər. Bunların içərisində
Seyidzadənin “Pilotlar”, “Nərgiz”, Abdulla Şaiqin “Tapdıq Dədə”, “Yaxşı arxa”,
Məmməd Rahimin “Ildırımin kitabı” və s. xüsusilə qeyd edilməlidir [13].

Nəşriyyat Böyük Vətən Müharibəsi ərefəsində uşaqları və gəncləri nə-
zərdə tutan xeyli ədəbiyyat çapdan buraxmışdır. Bütün nəşriyyat sistemində
olduğu kimi “Uşaqgəncənş”də kitabların nəşrində, formalasmasında ən mü-
hüm amil nəşriyyatın maddi-texniki bazasının dövrün tələbləri səviyyəsində
qurulmasıdır. Çox təəssüf ki, 1930-cu illərdə latın qrafikası ilə 1939-cu ildən
isə rus qrafikası (kirlə) əsasında kitabların buraxılması bu müəyyən mənada
çap avadanlığının yeniləşdirilməsini tələb edirdi.

Vaxtilə Belinski demişdir: “Tərbiyə böyük işdir. O, insanın taleyini həll
edir”. Bu, həqiqətən belədir. Xüsusilə ədəbiyyat və incəsənət sahəsində tərbiyə
məsələsi – uşaqların bədii tərbiyəsi məsələsi mühüm yerlərdən birini tutur.
Əsərdə ustalıqla yaradılmış hər hansı bir müsbət sima, gənc oxucuya böyük təsir
edir, onda həyata, insanlara olan münasibəti daha da dərinləşdirir. Bu cəhətdən,
yeni uşaqları igidiyyə, fədakarlığa, namuslu, müstəqil və zəhmət sevən olmağı
çağırın, onları gələcək mübarizələrə ruhlandıran əsərlər yaradılması cəhətindən
yazıcılarımızın qarşısında hər zaman böyük və ciddi vəzifələr durmuşdur.

Böyük Vətən müharibəsindən əvvəl və sonra ədəbiyyatımız bir sıra gör-
kəmlı uşaq əsərləri – dramlar, hekayələr, povestlər, poemalar, nəqmələr və s.
ilə zənginlaşmış, bunlardan bəziləri uşaqlar arasında böyük müvaffəqiyyət qazanmışdır.
Bu illərdə Qocaman adıblərdən M.S.Ordubadinin “Leytenant İvanov
adına körpələr evi” hekayəsi, A.Şaiqin mənzum nağılları, “Araz” romanı,
“el oğlu”, “Vətən” poemaları, “Vəzifə” hekayəsi, S.Vurğun, S.Rüstəm, M.Rahim,
M.Seyidzadə, M.Dilbazi, Ə.Cəmil, R.Nigar və başqa yazıçılarımızın
uşaqlar üçün yazdığı pyes, poema, şeir və nəqmələri uşaq və gənclərin həy-
tində böyük rol oynamışdır.

Böyük Vətən müharibəsi ədəbiyyat və incəsənətin hər sahəsində olduğu
kimi, uşaqlar və gənclər ədəbiyyatı sahəsinə də öz təsirini göstərdi. Bu dövrə
uşaqlar üçün əsərlər yazılıması məsələsi daha böyük əhəmiyyət kəsb etdi. Bu-

nunla əlaqədar olaraq uşaq yazıçılarının öhdəsinə bir sıra yeni, şərəflü və məsul
vəzifələr düşdü. Onlar bütün varlıqları ilə və dəha dərinəndə hiss etdilər ki,
gənc oxucuların haqlı tələblərini ödəmək üçün xalqımız, ölkəmiz, cəbhə və ar-
xa qəhrəmanlarımızın haqqında, öz igidiqlikləri ilə şöhrət qazanmış saysız-hesab-
sız uşaqlar haqqında doğlun, yetkin əsərlər yaratmaq lazımdır. Bu vəzifəni də,
şübəhəsiz ki, müxtəlif döyüş səhnələrini gənc oxuculara sadəcə nəql etmək yolu
ilə yetirmək olmaz. Uşaqlar üçün yazılan və yaradılacaq əsərlər, onlara həqiqi
vətənpərvərlik hissini təlqin etməli, onların bədii zövqünü hərtərəfli təmin et-
məlidir. Gənc oxucular, onlar üçün yazılan hər hansı bir əsərdə mühabibədə iş-
tirak edən xalqların, o cümlədən Azərbaycan xalqının möhkəm mənəvi qüdrə-
tini tam mənasılı görməli, fədakar insanların gördüyü işlərlə daha yaxından ta-
miş olmalıdırlar.

İstifadə olunmuş ədəbiyyatın siyahısı:

1. Xəlilov A. İnqilabdan əvvəl Azərbaycanda uşaq kitablarının nəşri tarixində // ADU. “Elmi əsərlər” jur., “Tarix və fəlsəfə” seriyası, 1969. – S. 81-88
2. Xəlilov A. İkinci beşilik dövründə Azərbaycan uşaq ədəbiyyatının nəşri (1933-1937) // ADU. “Elmi əsərlər” jur., “Kitabxanaşunaslıq və bibliografiya” seriya-
si, 1970. – S.51-57
3. Pisman G. (Azərbaycan LKGİ MK katibi) Uşaq bədii ədəbiyyatının keyfiyyəti-
ni yüksəltməli // “Ədəbiyyat” qəz., 1940-cı il, 1 fevral.
4. Uşaq bədii ədəbiyyatına ciddi diqqət // “Ədəbiyyat” qəz., 1940-cı il, 1 fevral.
5. Musayev Q. Uşaq ədəbiyyatının bəzi məsələləri // “Ədəbiyyat və incəsənət”
qəz., 1954-cü il, 3 aprel.
6. Rzaquluzadə M. Uşaqlar üçün və uşaqlar haqqında ədəbiyyat // “Ədəbiyyat”
qəz., 1944-cü il, 4 oktyabr.
7. Kamran M. Ədəbiyyatımızda uşaq surətləri//“Ədəbiyyat” qəz., 1947-ci il, 6 avqust.
8. Abasova L.Q. Orta məktəb dərsliklərinin quruluşu və tərtibatı haqqında. Kitab-
xana-informasiya fəaliyyəti və biliklər cəmiyyəti: integrasiya Meyilləri və çə-
rişlər” mövzusunda respublika elmi konfransının materialları. Bakı, 20 dekabr,
2017-ci il, s.107-109
9. Əhmədov H. “Ana dili” dərsliklərimizin tərtibi və nəşri tarixindən Təravətin-
saxlayan dərsliklər // “Azərbaycan müəlliimi” qəz., 2010, 22 oktyabr.
10. Əfəndiyev R.B. Uşaq baxçası. /tərtib və transliterasiya: H.M.Əhmədov. (Bu kitab
1912-ci ildə nəşr olunmuş dördüncü nəşrin əsasında transliterasiya olunmuşdur).
Bakı: “Beynəlxalq Universitet” nəşriyyatı və poliqrafiya mərkəzi, 2010, 192 s.
11. Əfəndiyev R. Uşaq baxçası. Tiflis, 1912.
12. “Komunist tərbiyəsi uğrunda”, 1931, № 2-3, səh.106
13. Azərbaycan kitabi: bibliografiya. 3 cildlə. –I cild. (1780-1920). /tərtib edən.
Ə.Y.Əliyev. –Bakı, 1963.
14. Xəlil Z., Əsgərli F. Uşaq ədəbiyyatı: Dərslik. – Bakı: ADPU, 2007. – 490 s.
15. Namazov Q. Azərbaycan uşaq ədəbiyyatı: Ali məktəblər üçün dərslik. – Bakı:
Bakı Universiteti nəşriyyatı, 2007. – 444 s.
16. Puşkin. Torçu və balıq. /Mütərcim: Firdun bəy Köçərli. –İrəvan: Qulamiryanın
mətbəəsi, 1892. –12 s.

17. Mikayıl Q. – R. Şura çocuq ədəbiyyatı uğrunda // İnqilab və mədəniyyət, 1935. – №2. – 35-40.
18. Şaiq A. Uşaqların zövqlünü oxşayan əsərlər yazaq. // Ədəbiyyat qəzeti, 1940-ci il, 1 fevral.
19. Abasova L. Azərbaycan Dövlət Nəşriyyatının "Azernəşr" in yaranması və fəaliyyəti. – Bakı: "Aspoliqraf", 1920. – 352 s.
20. Uşaq və gənclər ədəbiyyatı // Ədəbiyyat qəz., 1944-cü il, 4 oktyabr.
21. Əbülləsən Ə. Uşaq ədəbiyyatı haqqında // Ədəbiyyat qəzeti, 1950-ci il, 16 may.
22. Qasimzadə H. Uşaqgəncəşr 1954-cü ildə // Ədəbiyyat və incəsənət qəz., 1954-cü il, 1 yanvar.
23. Bağırzadə Ə. Uşaqlar və gənclər üçün qiymətli kitablar yaradaq // Ədəbiyyat və incəsənət qəz., 1954-cü il, 17 iyul.
24. Kazım Ə. Azərbaycan uşaq ədəbiyyatı tarixinə dair // Ədəbiyyat qəz., 1938-ci il, 6 iyun.
25. Azərbaycan nəşriyyat işçilərinin müşavirası // Ədəbiyyat qəzeti, 1948-ci il, 10 iyul.
26. Əhmədov H. "Ana dil" dərsliklərimizin tərtibi və naşrı tarixindən Təravətinə saxlayan dərsliklər// Azərbaycan müəllimi qəz., 2010-cu il, 5 mart.
27. Əbdürəhmanoğlu Z. Kiçik əsərlərin böyük nöqsanları haqqında // Ədəbiyyat qəz., 1939-cu il, 5 iyun.
28. Mikayıl R.Q. Sovet çocuq ədəbiyyatı sahəsində müvəffəqiyyət və vəzifələrimiz // Ədəbiyyat qəz., 1936-ci il, 7 noyabr.

Leyla Abasova

Issues of children's literature publication in Azerbaijan in the soviet period

Summary: The article reveals the activities of Azernashr, the first publisher of children's literature in Azerbaijan during the Soviet era, and the work done in the publication of children's literature. It is established that Azernashr was the first publishing house to publish children's literature during the Soviet period. In addition, the article reflects the decisions and instructions given by the state in order to further develop the publication of children's literature in chronological order.

It is noted in the article that "Azernashr" continued to publish children's literature in our country until September 1938, until the establishment of the Children's and Youth Literature Publishing House. The printed materials of both publishing houses were studied here, and samples for the relevant period were presented. The article also discusses the state measures to eliminate the existing problems in the field of children's literature. It is known that the main goal of the Soviet period was to develop children's literature, to eliminate the shortcomings in the field of children's literature.

Key words: Book, children's literature, history of publishing children's literature, enlightener, intelligentsia, printing house, publishing house, polygraphy, works, textbooks, school.

Лейла Абасова

Вопросы издания детской литературы в Азербайджане в советский период

В статье раскрывается деятельность Азернашра, первого издателя детской литературы в Азербайджане в советское время, и работа, проделанная

в издании детской литературы. Установлено, что «Азернашр» был первым издательством, выпускавшим детскую литературу в советский период. Кроме того, в статье отражены решения и поручения, данные государством в целях дальнейшего развития издания детской литературы в хронологическом порядке.

В статье отмечается, что «Азернашр» продолжал издавать детскую литературу в нашей стране до сентября 1938 года, до создания Издательства Детской и Юношеской Литературы. Здесь была изучена печатная продукция обоих издательств, представлены образцы за соответствующий период. Также в статье рассматриваются меры государства по устранению существующих проблем в сфере детской литературы. Известно, что главной целью советского периода было развитие и устранение недостатков в области детской литературы.

Ключевые слова: Книга, детская литература, история издания детской литературы, просветитель, интеллигенция, типография, издательство, полиграфия, произведения, учебники, школа.

Rəyçi: p.ü.f.d., dos. K.İ.Aslan